

# Maili və üfqi quyuların tikintisi üçün intellektual hibrid sisteminin məlumatlar bazası

Y.Y. Şmonçeva, t.e.n.

A.B. Tağıyev

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: elena\_drill@mail.ru

**База данных интеллектуальной гибридной системы для строительства наклонных и горизонтальных скважин**

E.E. Şmonçeva, k.t.n., A.B. Tağıyev

Azerbaydžanskij gosudarstvennyj universitet nefti i pro-myshlennosti

**Ключевые слова:** интеллектуальная система, экспертная система, база данных, база знаний, управление искривлением скважин, наклонные скважины, горизонтальные скважины, данные.

Представлена трехуровневая интеллектуальная гибридная система управления проводкой горизонтальной скважины. Она включает в себя модуль получения данных, приобретения знаний и вывода рекомендаций.

Модуль получения данных получает, хранит в базе данных и обрабатывает информацию. Часть информации из базы данных передается в расчетный блок, в котором проводятся следующие расчеты: трасса последнего пробуренного интервала, оценка положения ствола скважины в кусте и относительно проектного профиля.

В настоящее время разрабатываются структура базы данных, внешний вид и содержание окон представления информации. База данных включает совокупность данных, определяющих геолого-технические условия бурения, проектные параметры искривления бурящейся скважины, фактическую трассу скважины, полученную в процессе бурения и ряд других данных.

В заключение можно сделать следующий вывод, что применение интеллектуальных систем возможно не только на этапе проектирования наклонных и горизонтальных скважин, но и при оперативном управлении искривлением в процессе бурения.

**Database of intellectual hybrid system for construction of deviated and horizontal wells**

E.E. Shmoncheva, Cand. in Tech. Sc., A.B. Taghiyev

Azerbaijan State Oil and Industry University

**Keywords:** intellectual system, expert system, database, intelligent database, management of well deviation, deviated and horizontal wells, data.

The paper deals with three-level intellectual hybrid system for the management of horizontal well drilling. It covers the module of data import, knowledge acquisition and the recommendations as well.

The module of data import receives and maintains the data and processes the information. The part of information from the database is transferred to the calculation unit in which the following calculations are carried out: the path of last drilled interval, estimation of well borehole state in the cluster and in relation to the design profile as well.

Now, a structure of database, interface and content of data presentation windows are being developed. The database covers the assembly of data specifying geological-technical drilling conditions, project parameters of drilling well deviation, the actual well path obtained in drilling process and other data as well.

In summary, we can make a conclusion that applying intellectual systems is possible not only at the stage of deviated and horizontal wells designing, but also in operation management of deviation in drilling process.

**Açar sözlər:** intellektual sistem, ekspert sistemi, məlumat bazası, quyuların ayılmasının idarə edilməsi, maili və üfqi quyular, məlumatlar.

## Giriş

Maili və üfqi quyuların tikintisi elə sahədir ki, onda intellektual texnologiyaların tətbiqi nəinki mümkünür, hətta zəruridir [1–3]. Şəkil 1-də bu quyuların tikintisinin intellektual hibrid sisteminin layihə strukturu təqdim edilmişdir.

Bu sistemin əsas hissəsi "Texnoloji prosesin idarə edilməsi" blokudur. "Texnoloji təhlükəsizliyin idarə edilməsi" və "Ekoloji monitoring" blokları işlənmənin layihə mərhələsindədir. •

İki sonuncu blokun işlənməsi olduqca müüm əhəmiyyətə malikdir. Neft quyularının layihələndirilməsi, qazma zamanı mürəkkəbəşmələrin qabaqcadan nəzərə alınması və onların aradan qaldırılması zərurətini yaradır.

Quyuların layihələndirilməsi və qazılması zamanı mürəkkəbəşmələrin modelləşdirilməsi və proqnozunun avtomatlaşdırılması məsələsinə üç əsas mövqedən baxılır [4]:

I – quyunun layihələndirilməsi mərhələsində intellektual sistemləri tətbiq etmək.

II – quyuların qazılması və tamamlanması zamanı mürəkkəbəşmələrin intellektual proqnozu qazma ustasına ştatdan kənar vəziyyətin meydana gəlməsinin mümkün riskini nəzərə almağa, həmçinin texnoloji və geoloji şəraitlərdən asılı olaraq quyunun davranışını proqnozlaşdırmağa imkan verir.

**Texnoloji prosesin idarə edilməsi**

**Texnoloji təhlükəsizliyin idarə edilməsi**

**Ekoloji monitoring**


Şəkil 1. Maili və üfqi quyuların tikintisinin intellektual hibrid sisteminin layihə strukturu

III – mürəkkəblaşmə baş verdikdə onun ləğv edilməsi üçün metod və vasitələr haqqında ixtisaslaşdırılmış informasiya operativ alınmalıdır.

Bu müddəələr əsasında gələcəkdə maili və üfqi quyuların tikintisinin intellektual hibrid sistemi qurulacaq.

### Texnoloji prosesin idarə edilməsi

Verilmiş mərhələdə məlumatların alınması, bilik və qərarların qəbul edilməsi modullarından ibarət olan maili və üfqi quyuların qazılmasının idarə edilməsinin üçsəviyyəli sistemi işlənilmişdir [5] (şəkil 2):



Şəkil 2. Maili və üfqi quyuların tikintisinin hibrid intellektual sistemində texnoloji prosesin idarə edilməsi

– layihə quydubinə və yol verilə bilən dairənin sağ-sol kənarlarına istiqamətin azimutu, zenith bucağı;

– layihə profilindən quyunun faktiki trayektoriyasının inhirafı.


İdarəetmə obyektləri, onun əsas məsələləri, alqoritminin məzmunu, təsir və qaydalarının məhiyyəti, intellektual sistemin iş prinsipi ədəbiyyatda ətraflı təsvir edilmişdir [5].

### Ekspert sisteminin məlumatlar bazası

Maili və üfqi quyular üçün ekspert sisteminin məlumatlar bazası məlumatların müəyyən şəkildə təşkil edilmiş məcmusudur [5].

Məlumatlar bazasına qazmanın geoloji-texniki şəraitlərini təyin edən məlumatların məcmusu, qazılan quyunun əyilməsinin layihə parametrləri, qazma prosesində alınmış quyunun faktiki trası və bir sırada digər məlumatlar daxildir [6, 7]. Bu məlumatları üç qrupa ayırmak olar (şəkil 3).

Arayış məlumatlarının məlumat bazasına daxil edilməsi aşağıdakı şəkildə həyata keçirilir: əvvəlcə turboburun reaktiv momentinin təsirindən qazma kəmərinin burulma bucağının qiymətləri haqqında məlumat daxil edilir. Burulma bucaqlarının daxil edilməsi menyusundan çıxandan sonra sistem avtomatik olaraq verilmiş yataqdə tətbiq edilən bal-



Şəkil 3. Məlumatlar bazasının strukturu

taların diametrlərinin arayış qiymətlərinin daxil edilməsinə keçir. Baltaların cədvələ daxil edilmiş qiymətini biləvəsiz düzəltmək, yaxud onu çıxarmaq olar. Formadan çıxıdan sonra məlumatlar avtomatik olaraq fayla yazılır və qazma keçidi haqqında məlumatlar sistemə daxil edilir.

Əvvəlcə qazma kəmərinin aşağı hissəsinin yönəldilən, sonra isə yönəldilməyən komponovkalar üçün qazma keçidi haqqında məlumat daxil edilir.

Yönüldilməyən qazma kəmərinin aşağı hissəsi (QKAH) üçün qazma keçidinin qiymətlərinin daxil edilməsindən sonra arayış məlumatları sistemə daxil edilmiş və məlumat bazasına yazılış hesab edilir.

Layihə məlumatlarının daxil edilməsi platforma haqqında məlumatların daxil edilməsindən başlanır. Sistem platformanın nömrəsi haqqında sorğu verir. Əgər platforma haqqında məlumatlar olsa, sistem onları redaktə etməyi təklif edir. Əgər yoxdur, sistem məlumatları daxil etməyi davam edir. Sistem birinci platformada quyu ağızlarının sayı, sonra yerləşməsi haqqında məlumat daxil edilir. Əgər yerləşmə iki sıralıdırsa, onda sistema quyu ağızları arasındaki, sonra ayrı-ayrı cütləri arasındaki məsafələrin qiymətləri daxil edilir. Belə məlumat platformada quyu ağızlarının birləşməsi zamanı da daxil edilir. Sonra platformada dəzgahın hərkət istiqaməti haqqında məlumat və layların enmə istiqamətinin azimutunun qiyməti daxil edilir.

Platformanın konstruksiyası haqqında bütün layihə qiymətlərinin daxil edilməsindən sonra məlumatlar məlumat bazasına yazılır. Bundan sonra məlumatlar düzəldilə və kənar edilə bilər.

İkinci addım quyu üzrə məlumatların daxil edilməsidir. Küt maili quyuların müvəffəqiyyətli qazılması və bu prosesin operativ idarə edilməsinin həyata keçirilməsi üçün küt meydandan bütün quyular üzrə layihə məlumatları daxil edilməlidir. Sistem platformanın və quyunun nömrəsini qazanır. Bu nömrə məlumat bazasında informasi-

yanın axtarışı üçün əsasdır.

Müəyyən formalarda qazma üsulunun tətbiq edilmə dərinlikləri daxil edilir. Sonra maili lülenin layihə qazma dərinliyi, intervalların və zenith bucağının az intensivlikli artma intervallarının sonunda zenith bucaqları, yanaverici ilə QKAH-in komponovkası və maksimal zenith bucağı, yanavericili QKAH-in maksimal yol verilən qazma dərinlikləri və mərkəzləşdiricili komponovkalar, quyunun konstruksiyası, hər qoruyucu kəmərin yerinin qazılması usulları və hər qazma üsulu üçün balta, turbobur, mərkəzləşdirici və ağırlaşdırılmış qazma borularının (AQB) diametrləri, fərz edilən əyilmə intensivlikləri, baltalardan mərkəzləşdiricilərə qədər məsafə və turboburun seksiyasının miqdəri, sonra isə dərinlik üzrə quyunun təbii azimutal əyilməsinin olmasına haqqında məlumat daxil edilir.

Daxil edilən məlumatlardan küt meydandada maili quyunun qazılmasını idarə edilməsindən sistemdən avtomatik olaraq istifadə edilir. İdarəetmə üçün yalnız mexaniki qazma sürətinin proqnozlaşdırılmasına deyil, həm də qazılan quyunun trasının operativ idarə edilməsinə qeyri-deqiq məntiqi yanaşıma tətbiq planlaşdırılır.

Qazılan maili quyunun trasının operativ idarə edilməsi, onun şaqlı və üfqi proyeysiyanın qurulması üçün layihə profilini daxil etmək və hesablaşdırma lazımdır. Layihə profili əvvəlcədən hesablanıb. Onda program təchizatına profillər koordinatları – layihə dərinliyi və inhirafı daxil edilir.

Məlumatlar maili quyunun layihə profilinin koordinatlarının daxil edilməsi menyusundan çıxıdan sonra məlumat bazasına yazılır. Bu zaman quyunun layihə dərinliyi, inhirafı və azimutu daxil edilir.

Faktiki inklinometrik ölçmələrin daxil edilməsi zamanı sistem platformanın və quyunun nömrəsi haqqında məlumat istəyir, sonra isə formanı – inklinogramın daxil edilməsinin təsdiqini verir.

İnklinometrik ölçmələrin olduğu işin menyusundan çıxış zamanı quyu ağızının nömrəsinin daxil edilməsi üçün sorğu verilir, faktiki inklinogramın məlumatları isə avtomatik olaraq məlumat bazasına yazılır. Sonra sistem inklinometrik ölçmələrin olduğu işin menyusuna keçir.

Sistemin ən dəqiq və tam işi üçün QKAH komponovkaları və quyunun konstruksiyası haqqında faktiki məlumatları daxil etmək lazımdır.

Faktiki məlumatların daxil edilməsi menyusundan QKAH bəndini seçir. Sistem platformanın və quyunun nömrəsi haqqında məlumatı

sorusur, sonra isə ekranда faktiki QKAH-in daxil edilməsi forması çıxır. Onda intervallar üzrə aşağıdakı məlumatlar daxil edilir: baltanın diametri, turboburun şifri və diarnetri, AQB-nin diametri və uzunluğu, komponovkada yanavericinin olması, mərkəzləşdiricilərin diametrləri və baltadan onla-ri qurulma yerina qədər məsafə.

Bu məlumatlar sonra QKAH-in tətbiq edilməsi üzrə tövsiyələrin verilməsi, həmçinin hər konkret yataq üçün əyilmənin qanuna uyğunluğunun təhlilinin aparılmasına görə tətbiq edilir. Məlumatlar daxiletmənin başa çatmasından sonra məlumat basasına yazılır.

QKAH haqqında məlumatların daxil edilməsindən sonra faktiki məlumatların daxil edilməsi menyusuna qayıdırıq və faktiki konstruksiyanın daxil edilməsi bəndini seçir.

Platformanın və quyunun nömrəsi haqqında uyğun sorgulardan sonra ekran da quyunun faktiki konstruksiyasının daxil edilməsi forması çıxır. Qoruyucu kəmərlərin diametrləri və onların faktiki endirilmə dərinliklərindən başqa, quyunun faktiki dərinliyi, inhirafı və azimutunun faktiki qiymətləri daxil edilir.

Platformaların və quyuların, həmçinin quyu ağızlarının, nömrələri ilə tanış olmaq üçün menyusun QUYULARIN NÖMRƏSİ bəndi seçilir.

Məlumat bazasından istənilən quyunun faktiki inklinogramına baxmaq üçün menyusun İNKLİNOGRAM, istənilən quyunun lüləsinin faktiki koordinatlarına baxmaq üçün TRAS, faktiki QKAH haqqında məlumatın baxılması və çapı üçün QKAH, layihə və faktiki konstruksiya haqqında məlumatın baxılması və çapı üçün KONSTRUKSIYA, quyunun layihə konstruksiyasının baxılması üçün LAYİHƏ, faktiki konstruksiyasının baxılması üçün FAKTİKİ bəndlərini seçmək lazımdır.

### Nəticə

1. Yuxarıda ifadə edilənlərə əsasən aşağıdakı nəticələri çıxarmaq olar. İntellektual hibrid sistemin strukturu və onun məlumat bazası işlənilmişdir. İntellektual sistemlərin tətbiq edilməsi maili və üfqi quyuların yalnız layihələndirilməsi mərhələsində deyil, həm də qazma prosesində əyilmənin operativ idarə edilməsi zamanı mümkündür.

2. Maili və üfqi quyuların qazılmasını həmçinin texnoloji və ekoloji təhlükəsizliyin layihələndirilməsi və idarə edilməsi üçün intellektual hibrid sistemin işlənməsi olduqca uzun və zəhmət tələb edən prosesdir. Lakin belə sistemlərin yaradılması aktual və əsas aktivliyidir.

**Kitabxanası**

**Ədəbiyyat siyahısı**

1. Courteille J.M., Fabre M., Hollander C.R. An Advanced Solution: The Drilling Adviser. Journal of Petroleum Technology, August 1986, pp. 899-904.
2. Hollander C.R. and Iwasaki Y. The drilling advisor: an expert system application. In Fundamentals of Knowledge Engineering, Teknowledge Report, 1983, pp. 28-32.
3. Hayes-Roth F. The industrialization of knowledge engineering. In W. Reitman (ed.) Artificial Intelligence Applications for Business, Norwood, No. J.: Ablex, 1984, pp. 159-77.
4. Trokhova T.A., Stepanov S.Yu. Применение нечетких моделей представления знаний для автоматизации прогноза осложнений при бурении нефтяных скважин / Вестник Гомельского государственного технического университета им. П.О. Сухого, 2013, № 1 (52), с. 13–19.
5. Джаббарова Г.В., Тагиев А.Б. К вопросу создания экспертной системы при бурении горизонтальных скважин // Труды XII Международной научно-практической конференции Ашировские чтения, 20 сентября – 26 сентября 2015 года: сб. тр. т. I. – Самара: Самарский государственный технический университет, 2015, с. 66-73.
6. Шмончева Е.Е. Компьютерные программы для расчетов при бурении наклонных скважин. – Германия: LAP LAMBERT Academic Publishing, 2015, 172 с.
7. Taghiyev A.B., Samarkin E.Yu. Создание базы данных экспертной системы для бурения горизонтальных скважин. Сборник материалов всероссийской научно-практической конференции "Современные технологии в нефтегазовой отрасли", Махачкала, 2016, с. 198-200.
8. Rassoul Khosravianian, Behzad Choodar, David A. Wood, Bernt S. Aadnoy. ROP fuzzy-logic model proposed for intelligent drilling in Iran, Malaysia. Oil&Gas Journal, 7 November 2016, pp. 58–61

**References**

1. Courteille J.M., Fabre M., Hollander C.R. An Advanced Solution: The Drilling Adviser. Journal of Petroleum Technology, August 1986, pp. 899-904.
2. Hollander C.R. and Iwasaki Y. The drilling advisor: an expert system application. In Fundamentals of Knowledge Engineering, Teknowledge Report, 1983, pp. 28-32.
3. Hayes-Roth F. The industrialization of knowledge engineering. In W. Reitman (ed.) Artificial Intelligence Applications for Business, Norwood, No. J.: Ablex, 1984, pp. 159-77.
4. Trokhova T.A., Stepanov S.Yu. Primenenie nechetkikh modeley predstavleniya znaniy dlya avtomatizatsii prognoza oslozhneniy pri burenii neftyanykh skvazhin / Vestnik Gomelskogo Gosudarstvennogo Tekhnicheskogo Universiteta imeni P.O. Sukhogo, No.1 (52), 2013, pp. 13-19.
5. Jabbarova G.V., Taghiyev A.B. K voprosu sozdaniia ekspertnoy sistemy pri burenii gorizontálnykh skvazhin // Trudy XII Mezhdunarodnoi Nauchno-prakticheskoi konferentsii Ashirovskie chteniya, 20 sentyabrya – 26 sentyabrya, 2015, sb. tr. t. I.– Samara: Samarskiy gosudarstvennyi tekhnicheskiy universitet, 2015, pp. 66-73.
6. Shmoncheva E.E. Komputernye programmy dlya raschetov pri burenii naklonnykh skvazhin. – Germaniya: LAP PAMBERT Academic Publishing, 2015, 172 p.
7. Taghiyev A.B. Samarkin E.Yu. Sozdanie bazy dannyykh ekspertnoy sistemy dlya gorizontálnykh skvazhin. Sbornik materialov vserossiyskoy nauchno-prakticheskoy konferentsii "Sovremennyye tekhnologii v neftegazovoy otrassli" Makhachkala, 2016, pp. 198-200.
8. Rassoul Khosravianian, Behzad Choodar, David A. Wood, Bernt S. Aadnoy. ROP fuzzy-logic model proposed for intelligent drilling in Iran, Malaysia. Oil&Gas Journal, 7 November 2016, pp. 58–61.